



AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

Q Ə R A R

№ 445

Bakı şəhəri, 13 noyabr 2019-cu il

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 6.2.2-ci yarım bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

**Azərbaycan Respublikasının
Baş Naziri**

Əli Əsədov

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 13 noyabr
tarixli 445 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi

QAYDALARI

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsini tənzimləyir.

1.2. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsili maliyyələşdirilən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra – proqram iştirakçıları) seçimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi seçim meyarları və prosedurları əsasında həyata keçirilir.

1.3. Proqram iştirakçılarının xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsili (bundan sonra – təhsil) Azərbaycan Respublikası Dövlət Neft Fondunun, beynəlxalq təşkilatların (fondların), mülkiyyət formasından asılı olmayaraq, xarici və yerli hüquqi və fiziki şəxslərin (bundan sonra – maliyyələşdirən qurum) vəsaitləri hesabına bu Qaydalarla müəyyən edilmiş hallarda və qaydada maliyyələşdirilir.

1.4. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi (bundan sonra – Nazirlik), proqram iştirakçısı və təhsili başa çatdıqdan sonra proqram iştirakçısı ilə əmək müqaviləsi bağlamağa razılıq vermiş Azərbaycan Respublikasının ali təhsil müəssisəsi arasında bağlanılan müqavilə

(bundan sonra – müqavilə) əsasında həyata keçirilir. Müqavilənin forması Nazirlik tərəfindən müəyyən edilir.

1.5. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Nazirliyin nəzdində Dövlət Proqramının İdarəetmə Qrupu (bundan sonra – İdarəetmə Qrupu) tərəfindən idarə olunur.

1.6. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi üçün vəsaitlər Nazirliyin təqdim etdiyi sifarişlər əsasında maliyyələşdirən qurum tərəfindən xarici valyuta ilə və ya sifarişin rəsmiləşdirildiyi tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun Azərbaycan manatı ilə İdarəetmə Qrupunun xəzinə hesabına köçürülür.

2. Proqram iştirakçılarının xərcləri

2.1. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi proqram iştirakçılarının aşağıdakı xərclərini əhatə edir:

2.1.1. təhsil xərcləri;

2.1.2. viza və təhsil aldığı ölkədə qeydiyyat xərcləri;

2.1.3. aylıq yaşayış xərcləri;

2.1.4. tibbi sığorta xərcləri;

2.1.5. beynəlxalq nəqliyyat xərcləri.

2.2. Proqram iştirakçılarının ailə üzvlərinin və digər qohumlarının xərclərinin maliyyələşdirilməsi həyata keçirilmir.

2.3. Təhsil xərclərinə təhsil haqqı, xarici ali təhsil müəssisəsində qeydiyyat haqqı və proqram iştirakçısının təhsili ilə bağlı ödənilməsi xarici ali təhsil müəssisəsi tərəfindən tələb olunan xərclər aiddir.

2.4. Viza və proqram iştirakçısının təhsil aldığı ölkədə qeydiyyat xərclərinə həmin ölkəyə vizanın rəsmiləşdirilməsinə görə tutulan rüsum, vizanın rəsmiləşdirilməsi ilə bağlı tibbi müayinə xərcləri və proqram iştirakçısının təhsil aldığı ölkədə qeydiyyata alınması üçün tutulan haqq aiddir.

2.5. Aylıq yaşayış xərclərinə bu Qaydaların 2.1.1-ci, 2.1.2-ci, 2.1.4-cü və 2.1.5-ci yarımbəndlərində göstərilən xərclər istisna olmaqla, proqram iştirakçısının yataqxana və ya mənzil kirayəsi, qidalanma və digər xərcləri aiddir. Proqram iştirakçısının aylıq yaşayış və tədris materialları ilə təminat xərclərinin məbləği və valyutası bu Qaydaların əlavəsinə uyğun olaraq müəyyən edilir.

2.6. Tibbi sığorta xərclərinə proqram iştirakçısının təhsil aldığı ölkədə təhsil müddətindən artıq olmayan müddətə tibbi sığortası üçün ödənilən sığorta haqqı aiddir.

2.7. Beynəlxalq nəqliyyat xərclərinə proqram iştirakçısının hər tədris ili üçün bir dəfə təhsil aldığı ölkəyə gedişi və Azərbaycan Respublikasına gəlişi üçün təyyarə ("ekonom-sinif" üzrə bir baqaj ödənilməklə) və ya beynəlxalq reyslər üzrə digər ictimai nəqliyyat vasitəsi biletinin qiyməti aiddir.

3. Proqram iştirakçılarının xərclərinin ödənilməsi

3.1. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi təhsil aldığı xarici ali təhsil müəssisələri tərəfindən müəyyən edilən minimum normativ təhsil müddətində həyata keçirilir. Proqram iştirakçısının minimum normativ təhsil müddətindən artıq müddətdə təhsilinin maliyyələşdirilməsi barədə qərar proqram iştirakçısının minimum normativ təhsil müddətinin bitməsinə azı 6 (altı) ay qalmış etdiyi və təhsil müddətinin uzadılmasının səbəbləri göstərilən müraciəti üzrə İdarəetmə Qrupunun təklifləri əsasında Nazirlik tərəfindən qəbul edilir. Təhsil müddəti uzadıldıqda, təhsilin maliyyələşdirilməsi 1 (bir) ildən artıq olmayan müddətdə həyata keçirilir.

3.2. Akademik məzuniyyətdə olan dövrdə proqram iştirakçısının xərcləri maliyyələşdirilmir.

3.3. Proqram iştirakçılarının təhsil xərcləri təqdim olunan təsdiqedicə sənədlər (hesab-faktura) əsasında xarici ali təhsil müəssisələrinin bank hesablarına köçürülür.

3.4. Aylıq yaşayış xərcləri proqram iştirakçısının təhsil aldığı xarici ali təhsil müəssisəsi tərəfindən təqdim edilmiş təhsilin başlama və bitmə tarixlərinin göstərildiyi sənədlər əsasında proqram iştirakçılarının bank hesablarına ödənilir.

3.5. Proqram iştirakçılarının viza rüsumu və təhsil aldığı ölkədə qeydiyyat xərcləri proqram iştirakçıları tərəfindən ödənilir.

3.6. Tibbi sığorta xərcləri xarici ali təhsil müəssisəsi və ya tibbi sığortanın rəsmiləşdirildiyi sığorta şirkəti tərəfindən təqdim edilmiş hesab-faktura əsasında ödənilir.

3.7. Proqram iştirakçısı üçün təyyarə və ya beynəlxalq reyslər üzrə digər ictimai nəqliyyat vasitəsi biletləri proqram iştirakçısının özü tərəfindən əldə edilir, yaxud onun müraciəti əsasında İdarəetmə Qrupu tərəfindən biletlərin satışını həyata keçirən şirkətə sifariş olunur. Təyyarə və ya beynəlxalq reyslər üzrə digər ictimai nəqliyyat vasitəsi biletlərinin İdarəetmə Qrupu tərəfindən sifariş edilməsi üçün proqram iştirakçısı azı 1 (bir) ay əvvəlcədən İdarəetmə Qrupuna

müraciət etməlidir. İdarəetmə Qrupu tərəfindən sifariş edilmiş təyyarə və ya beynəlxalq reyslər üzrə digər ictimai nəqliyyat vasitəsi biletlərinin dəyəri onların satışını həyata keçirən şirkətin təqdim etdiyi hesab-faktura əsasında ödənilir.

3.8. Proqram iştirakçısının özü tərəfindən ödənilən xərclərin əvəzi onun təqdim etdiyi təsdiqedicə sənədlər (hesab-faktura, bank sənədi, beynəlxalq reyslər üzrə ictimai nəqliyyat biletinin minik talonu, elektron bilet və s.) əsasında Nazirliyin maliyyələşdirən quruma təqdim etdiyi sifarişlərin rəsmiləşdirildiyi tarixə qüvvədə olan rəsmi məzənnəyə uyğun Azərbaycan manatı ilə proqram iştirakçısının bank hesabına ödənilir.

3.9. Proqram iştirakçılarının təhsil aldıkları xarici ali təhsil müəssisələrinin dəyişdirilməsinə müqavilə ilə müəyyən edilmiş təhsil müddəti saxlanılmaqla və xarici ali təhsil müəssisələrinin seçim meyarlarına uyğunluğu gözlənilməklə, İdarəetmə Qrupunun razılığı ilə yol verilir.

3.10. Proqram iştirakçılarının ixtisas istiqamətlərinin dəyişdirilməsinə yol verilmir.

3.11. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi illik (tədris ili) və ya semestrlər üzrə həyata keçirilir.

3.12. Proqram iştirakçılarının xərcləri ödənilərkən, valyuta mübadiləsi məzənnələri arasında yaranan fərq bank xərci kimi tanınır. Bank xərcləri, eləcə də bu Qaydaların 1.6-cı bəndində göstərilən sifarişlərin rəsmiləşdirilməsi tarixi ilə faktiki köçürmə tarixinə olan rəsmi məzənnələr arasında fərqlə bağlı yaranan müsbət və ya mənfi kənarlaşmalar barədə məlumat Dövlət Proqramını maliyyələşdirən quruma təqdim edilir və bu vəsait növbəti ödənişlərdə nəzərə alınır.

3.13. Proqram iştirakçısı hər hansı səbəbə görə xarici ali təhsil müəssisəsinin olduğu ölkəyə xarici ali təhsil müəssisəsində tədrisin başlama tarixindən daha gec daxil olduqda və ya həmin xarici ali təhsil müəssisəsində daha gec qeydiyyatdan keçdikdə, onun aylıq yaşayış xərcləri gecikmə müddətinə uyğun olaraq azaldılır.

4. Proqram iştirakçılarının hesabatlılığı

4.1. Proqram iştirakçısı hər tədris ili başa çatdıqdan sonra 1 (bir) aydan gec olmayaraq tədris ili ərzində iş planının yerinə yetirilməsi barədə elmi rəhbərinin rəyini İdarəetmə Qrupuna təqdim edir.

4.2. Proqram iştirakçısının elmi rəhbərinin rəyi mənfə olduqda, proqram iştirakçısının təhsilinin maliyyələşdirilməsi həmin hal aradan qaldırılanadək İdarəetmə Qrupu tərəfindən dayandırılır.

5. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsinə ayrılan vəsaitlərdən istifadənin monitorinqi

5.1. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsinə ayrılan vəsaitlərdən istifadənin monitorinqinin aparılması üçün İdarəetmə Qrupu başa çatmış hər təqvim ili üzrə 1 (bir) aydan gec olmayaraq maliyyələşdirən quruma həmin qurumun ayırdığı vəsaitdən istifadə haqqında hesabat təqdim edir.

5.2. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsinə ayrılan vəsaitlərdən istifadə haqqında hesabatın forması maliyyələşdirən qurumla razılaşdırılmaqla Nazirlik tərəfindən müəyyən edilir.

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliyi artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi Qaydaları”na

əlavə

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliyi artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının aylıq xərc normaları

Sıra №-si	Ölkə (şəhər)	Valyutanın adı	Aylıq xərc norması	Yaşayış xərcləri			Tədris materialları ilə təminat xərcləri
				yataqxana (mənzil kirayəsi)	qidalanma	digər	
1	2	3	4	5	6	7	8
1.	ABŞ	ABŞ dolları	1600	700	600	100	200
2.	ABŞ (Vaşinqton, Nyu-York, Boston, Çikaqo, Mayami, San-Fransisko, Los-Anceles)	ABŞ dolları	2000	1000	700	100	200
3.	Almaniya	avro	1500	700	600	100	100
4.	Argentina	ABŞ dolları	1200	500	500	100	100
5.	Avstraliya	ABŞ dolları	1600	800	600	100	100
6.	Avstriya	avro	1400	600	600	100	100
7.	Belçika	avro	1300	500	600	100	100
8.	Birləşmiş Ərəb Əmirlikləri	ABŞ dolları	1700	800	600	100	200
9.	Böyük Britaniya (digər şəhərlər)	İngiltərə funt sterlinqi	1100	550	450	50	50

1	2	3	4	5	6	7	8
10.	Böyük Britaniya (London)	İngiltərə funt sterlinqi	1300	650	550	50	50
11.	Braziliya	ABŞ dolları	1200	500	500	100	100
12.	Cənubi Afrika Respublikası	ABŞ dolları	1300	600	500	100	100
13.	Çili	ABŞ dolları	1200	500	500	100	100
14.	Çin (digər şəhərlər)	ABŞ dolları	1100	500	400	100	100
15.	Çin (Honkonq, Şanxay)	ABŞ dolları	1400	600	600	100	100
16.	Çexiya	avro	1200	600	400	100	100
17.	Danimarka	avro	1300	600	500	100	100
18.	Estoniya	avro	1000	500	300	100	100
19.	Finlandiya	avro	1200	400	600	100	100
20.	Fransa	avro	1500	700	600	100	100
21.	Hindistan	ABŞ dolları	1300	600	500	100	100
22.	İordaniya	ABŞ dolları	1200	500	500	100	100
23.	İran	ABŞ dolları	1100	500	400	150	50
24.	İrlandiya	avro	1500	700	600	100	100
25.	İslandiya	avro	1500	1000	300	100	100
26.	İspaniya	avro	1200	600	450	100	50
27.	İsrail	ABŞ dolları	1500	700	600	100	100
28.	İsveç	avro	1200	500	550	100	50
29.	İsveçrə	avro	1900	700	800	200	200
30.	İtaliya	avro	1200	600	450	100	50
31.	Kanada	ABŞ dolları	1600	700	700	100	100
32.	Koreya Respublikası	ABŞ dolları	1500	700	600	100	100
33.	Livan	ABŞ dolları	1200	500	500	100	100
34.	Lüksemburq	avro	1200	500	500	100	100
35.	Macarıstan	avro	1000	500	300	100	100
36.	Malayziya	ABŞ dolları	1200	500	500	100	100
37.	Meksika	ABŞ dolları	1200	500	500	100	100
38.	Misir	ABŞ dolları	1100	500	400	150	50
39.	Niderland Krallığı	avro	1500	700	600	100	100

1	2	3	4	5	6	7	8
40.	Norveç	avro	1400	650	600	100	50
41.	Portuqaliya	avro	1200	600	450	100	50
42.	Polşa	avro	1000	500	300	100	100
43.	Qətər	ABŞ dolları	1600	600	800	100	100
44.	Rusiya Federasiyası	ABŞ dolları	1400	600	600	100	100
45.	Serbiya	avro	1000	500	300	100	100
46.	Səudiyyə Ərəbistanı	ABŞ dolları	1300	500	600	100	100
47.	Sinqapur	ABŞ dolları	1500	700	600	100	100
48.	Sloveniya	avro	1000	500	300	100	100
49.	Türkiyə	ABŞ dolları	1300	500	600	100	100
50.	Yaponiya	ABŞ dolları	1900	800	800	100	200
51.	Yeni Zelandiya	ABŞ dolları	1600	800	600	100	100
52.	Yunanıstan	avro	1000	500	300	100	100